

İsaxan İSAXANLI

## ŞEİR GÜLÜSTANININ TƏKRAROLUNMAZ ÇİÇƏYİ – SERGEY YESENİN

*Sergey Yesenin insan doğulmaqdan daha çox təbiətin, müstəsna olaraq poeziya üçün, ucsuz-bucaqsız tarlaların kədərini, yer üzündəki hər bir canlıya məhəbbəti və insanın hər şeydən çox haqq etdiyi mərhəməti vəsət etmək üçün yaratdığı bir orqandır.*

Maksim Qorki

### DAHİLİYƏ APARAN YOL



S.Yesenin, 1922


Hələ tələbəlik illərimdən Yeseninin şeirlərini sevə-sevə oxuyur, onlardan bir çoxunu, o cümlədən “İran nəğmələri”ni (“Персидские мотивы”) əzbərdən bilirdim. Əli məktəbi bitirdikdən sonra, 1985-1987-ci illərdə Rusyanın Ulyanovsk vilayətində işlədiyim dövrdə Yesenin poeziyasına daha çox həvəs göstərməyə başladım və bu həvəs məni indi də bu sehrli poeziyadan ayrılmaga qoymur.

Sergey Yesenin – mayası sevgi ilə yoğrulmuş böyük rus şairi. Sevgi poeziyasından söhbət açanda, əlbəttə, Yesenin siz keçinmək mümkün deyil. Sevgi şeirləri ilə, incə lirikası ilə taxt qurmuşdur oxucularının qəlbində Yesenin.

1895-ci il oktyabr ayının 3-də Ryazan quberniyasının Konstantinovo kəndində dünyaya gələn Yesenin 2 yaşından ana babasının himayəsində böyük, onun tərbiyəsini görür. Qapalı kilsə müəllimliyi məktəbində oxuyur. Təxminən 9 yaşından şeirlər yazmağa başlasa da, əsl yaradıcılığını 16-17 yaş dövründə aid edirdi Yesenin özü.

17 yaşında Yesenin Moskvaya gəlir və Şanyavski Universitetinə qəbul olunur. İl yarım oxuduqdan sonra maddi problemlərlə üzləşən Yesenin doğma kəndinə qayıdır. Buradan şeirlərini müxtəlif jurnallara göndərsə də, onları dərc etmirlər və o, Peterburqa gedir. Yesenin burada Blok, Qorodetski və Klyuyevlə tanış olur və bu tanışlıq onun yaradıcılığına öz müsbət təsirini göstərir. 1925-ci ilin oktyabrında yazdığı tərcüməyi-halında Yesenin deyir: “Müasir şairlərdən ən çox Blok, Beliy və Klyuyev xoşuma gəlir. Beliy forma baxımından mənə çox şey verdi, Blok və Klyuyevdən isə lirikanı öyrəndim” (2; T-5, səh.230).

Bir müddət sonra Yesenin yenidən Moskvaya gəlir. 1915-ci ildən başlayaraq Moskvanın ən yaxşı jurnalları onun şeirlərini dərc etməyə başlayır, bir-birinin ardınca şeirlər kitabları buraxılır və Yesenin böyük populyarlıq qazanır.



S.Yeseninin doğulduğu ev  
Ryazan, Konstantinovo kəndi

## YESENİNİN SEVDİYİ VƏ YESENİNİ SEVƏN QADINLAR

*Bu bölümədə biz Yeseninin yaradıcılığında və şəxsi həyatında müəyyən mənada rol oynamış qadınlardan söhbət açacaqıq.*



**Anna Sardanovskaya** (1895-1922). Yeseninin ilk məhəbbəti. Yesenin 1916-ci ildə yazdığı “За горами, за жегельтыми долами...” şeirini Annaya həsr etmişdi. Bu günə qədər çap edilməsə də, Yeseninin Anna ilə məktublaşmaları mövcuddur. Yeseninin Annaya «Зачем зовеши» adlı daha bir şeir həsr etməsi faktı var. Lakin həmin şeirin mətni hələlik tapılmamışdır(2; T-1, səh.380).



**Anna Izryadnova** (1891-1946). Yeseninin ilk ailə qurduğu qadın (3 yanvar 1913-cü il) Anna Izryadnovadır. Yeseninin işlədiyi Sitin mətbəəsində korrektor kimi çalışan sadə bir qız. Onların birgə hayatı təxminən 3 il sürür və ayrırlırlar. Yeseninin Annadan Yuri adında bir oğlu dünyaya gəlir. (O, 1937-ci ildə gullələnmişdir). Ayrılmasına baxmayaraq, Yesenin ömrünün sonuna qədər Anna ilə əlaqə saxlamışdır.



**Zinaida Rayx** (1894-1939). Yeseninin ikinci arvadı (1917) «Delo naroda» qəzetində katibə işləyən, həddindən artıq gözəl Zinaida Rayx olmuşdur. Zinaidadan Yeseninin 2 uşağı – Konstantin (ad Yeseninin doğulduğu kəndin şərəfinə verilmişdir) və Tatyana (ad Yeseninin anası Tatyana Fyodorovanın şərəfinə verilmişdir) dünyaya gəlir. 1921-ci ilin oktyabrında onlar ayrılır və bundan sonra Zinaida Yeseninin dostu rejissor Meyerxolda əra gedir və onun teatrında aktrisa kimi çalışır. Yesenin 1924-cü ildə yazdığı “Письмо к женщины” şeirini və bir sira başqa şeirlərini Zinaidaya həsr etmişdi. 1939-cu ildə Meyerxold həbs edilir və Zinaida Rayx öz mənzilində qətlə yetirilir.



**Nadejda Volpin** (1900-1998). 1920-ci ildə Yeseninin şairə Nadejda Volpin ilə isti münasibətləri formalaşır. Rəsmi nikaha girmədən, təxminən 4 il münasibətləri olur. Ayrıldığdan sonra, 12 may 1924 - cu ildə bir oğlu dünyaya gəlir. (Riyazi məntiq sahəsində tanınmış mütəxəssis, filosof, eləcə də şair Aleksandr Sergeyeviç Yesenin-Volpin 1972-ci ildən Amerikada yaşayır). Nadejda Volpin 1980-ci ildə Yeseninə həsr edilmiş “Свидание с другом” memuarını çap etdirir. Şairin “Иран нəğmələri” silsiləsindən məşhur “Шаганэ ты моя, Шаганэ” şeirində vəsf etdiyi şimalli qız (Там, на севере, девушка тоже, На тебя она страшно похожа, Может, думает обо мне...) Nadejda Volpindir.



**Aysedora Duncan** (1878-1927). 1922-ci il mayın 2-də Yesenin 3-cü dəfə, özündən 17 yaş böyük olan amerikalı rəqqasə Aysedora Duncan ilə evlənir. Evləndikdən dərhal sonra –mayın 10-da onunla birlikdə Avropa səfərinə çıxır. Özünün yazdığını kimi, İspaniyadan başqa bütün Avropanı, Amerikani gəzir. Təxminən 15 aylıq səfərdən sonra – 1923-cü il avqustun 3-də Yesenin Moskvaya qayıdır. 1927-ci ildə Aysedora Fransada avtomobil qəzasında həlak olur.



*Qalina Benislavskaya* (1897-1926). Yesenin və Qalina Benislavskaya 1920-ci ilin noyabrında tanış olurlar. Qalina bu tanışlığı belə təsvir edir. “Həmin gündən bir nağıl başladı. Bu nağıl 1925-ci ilin iyun ayına qədər davam etdi. Mənim dözə biləcəyimdən daha ağır həyəcanlara, bütün ağrılara, yaralara baxmayaraq, bu, doğrudan da bir nağıl idi. Bu elə bir nağıl idi ki, nəinki belə bir qısa ömürdə, hətta çox uzun və uğurlu ömürdə də yaşanmaya bilərdi” (3; səh.52). 1925-ci ilin yayında Yesenin S.A.Tolstaya ilə ailə qurması ərəfəsində Qalinadan ayrılır. Yesenini dəli məhəbbətlə sevən Qalina sona qədər onun yoxluğununu qəbul edə bilmir, Yeseninin vəfatının ildö-nümü ərəfəsində (1926-ci il, dekabrın 3-də) onun məzari üstündə intihar edir və Yeseninin məzarı yanında dəfn edilir. Qalinanın məzar daşı üzərində ilk vaxtlar aşağıdakı sözlər yazılmışdı: “Vəfali Qalya”. 1924-1925-ci illərdə Yesenin şeirlərinin çapa hazırlanmasında Qalina Benislavskayanın böyük rolü olmuşdur.

*Avqusta Miklaşevskaya* (1891-1977). Yesenin Amerikadan qayıtdıqdan sonra, 1923-cü ilin payızında aktrisa Avqusta Miklaşevskaya ilə tanış olur. Həmin ilin sentyabr-dekabr dövründə Yesenin 7 şeirdən ibarət «Любовь хулигана» silsiləsini tamamlayır və bu silsiləni bütövlükdə Avqustaya həsr edir. Onlar son dəfə 1925-ci ilin noyabrında görüşürlər.



*Şaqqane Talyan* (1900-1976). Yesenin Batumda olduğu dövrdə (1924-cü il dekabrın sonu -1925-ci il yanvarın əvvəli) rus dili müəllimi Şaqane ilə isti münasibətləri olmuşdur. Onların sevgi romanı elə bu qısamüddətli görüşlə də sona yetir və bir daha görüşmürələr. Məşhur “İran nəgmələri”nin bir neçə şeirinin Şaqaneyə həsr edildiyi məlumudur.




*Sofya Tolstaya* (1900-1957). 1925-ci il sentyabrın 18-də Yesenin 4-cü və son dəfə dahi rus yazarı Lev Tolstoyun nəvəsi Sofya Tolstaya ilə evlənir. Yeseninin müxtəlif vaxtlarda müxtəlif ünvanlara yazdığı məktubların bu günümüze gəlib çatmasında, şeirlərinin yazılıma tarixinin dəqiqləşdirilməsində, ümumiyyətlə Yeseninin ədəbi irlisinin qorunmasında S.A. Tolstaya-Yeseninanın əvəzsiz xidmətləri olmuşdur.

## YESENİN BAKIDA

Yeseninin yaradıcılığı haqqında danışanda onun Bakı hayatı haqqında söhbət açmamaq mümkün deyil. Bakı dövrü Yeseninin özü üçün yaradıcılıq baxımından çox məhsuldar olması ilə yanaşı, Azərbaycan poeziyasevərləri üçün xüsusi əzizdir. Bircə onu qeyd etmək kifayətdir ki, sevgi poeziyasında öz xüsusi yeri olan “İran nəgmələri” silsiləsindən bir sıra şeirlər burada – Bakıda yazılmışdır.

Yeseninin yaxın dostu, MK-nin 2-ci katibi, “Bakinski raboçi” qəzetiinin baş redaktoru P.İ.Çaginin (4) və onun kiçik qardaşı V.İ. Boldovkinin xatirələrində (5) Yeseninin Bakı səfərləri haqqında xeyli maraqlı məlumatlara rast gəlirik. Bu xatirələr və Yeseninin Tiflisdən, Batumdan, Rostovdan, Bakıdan müxtəlif ünvanlara (əsasən Q.A. Benislavskaya, A.A.Berzin) yazdığı məktubların (2; T-6, 6; T-3) təhlili onun Bakıda olduğu günlər haqqında ən dəqiq məlumatların əldə edilməsini təmin edir. Məsələ burasındadır ki, araşdırduğumuz yazılı mənbələrin heç birində Yeseninin Bakıda olduğu müddətlər haqqında dəqiq məlumatata rast gəlmədik. Yeseninin ilk Bakı səfəri dəqiq göstəriləsə də (20 sentyabr 1924-cü il), digər məlumatlar əsasən yaz ayları, payız ayları, yazın sonu, payızın əvvəlləri, aprelin ortaları, sentyabrın əvvəlləri və s. kimi göstərilir. Hətta onun Bakıda 6 dəfə olması haqqında “göydəngötürmə”



məlumatda da rast gəlirik (7). Bu səbəbdən müəyyən araşdırma apararaq, həmin günlərin dəqiq təqvim xəritəsini müəyyənləşdirməyə çalışdıq.

Beləliklə, Yesenin ilk dəfə Bakıya 1924-cü il sentyabrın 20-də gəlir.


Burada olduğu müddətdə o, Mərdəkanda yaxın dostu P.İ.Çaginin yaşadığı bağ evində qalırdı. Bura vaxtilə məşhur neft milyonçusu Murtuza Muxtarovun şəxsi mülkiyyəti olmuşdur. 1975-ci il oktyabrin 3-də (Yesenin doğum günü) burada rəsmi Yesenin muzeyi fəaliyyətə başlamışdır. P.İ.Çaginin xatirələrindən aydın olur ki, Yeseninin burada yaşaması, yalnız dost evində yaşamaq kimi başa düşülməməlidir.

Məsələ burasındadır ki, həmin vaxtlar İranə getmək, dahi Şərqişairlərinin – Hafizin, Xəyyamin, Sədinin, Firdovsinin qədim diyarını gəzmək arzusunu Yesenini rahat buraxmadı. Yesenini və onun yaradıcılığını çox sevən S.M.Kirov İran səfərinin Yeseninin həyatı üçün təhlükəli ola biləcəyi səbəbi ilə onun İranə getməsini istəmirdi. Bu səbəbdən də o, P.İ.Çaginə tapşırıq vermişdi ki, burada – Bakıda Yesenin üçün İran illüziyası yaratsın. P.İ.Çaginin bağ evi isə özünün bütün memarlıq üslubu və özünəməxsus gözəlliyi ilə bu ideyaya tam uyğun gəlirdi.\*

P.İ.Çagin Yeseninlə Bakı görüşünü belə təsvir edir: “*Sentyabrın 20-də axşam redaksiyaya gələndə kabinetimdə, stolun üstündə bir yazı gördüm: Yoldaş Çagin! Mən gəldim, amma Siz yox idiniz. “Yeni Avropa” otelində yerləşmişəm, № 59. 20. IX. 24. Sergey Yesenin”. Qısa müddət sonra o, artıq mənim yanımıda idi... 20 sentyabr bakılılar üçün əlamətdar bir gündür: 26-ların xatirə günü. Mən heyf-silənərək söylədim ki, keşkə 1-2 gün tez gələydim, bu haqda yeni şeirlərini qəzətin yubiley sayında verərdik. Amma indi neyləməli, belə bir şeir yoxdur... Bir qədər səhbətdən sonra qərara gəldik ki, məsələni düzəldək. Mən ona 26-ların həyatı haqqında ətraflı materialları verdim. O, mənim kabinetimi bağladıraq aludəciliklə materialları oxumağa başladı. Səhər işə gələndə stolun üstündə “26-lar haqqında ballada” ni gördüm. Bu incinin müəllifi isə divanda yuxulayırdı. 26-lar haqqında ballada “Bakinski raboçı” qəzətinin 22 sentyabr tarixli sayında dərc edildi”* (4; səh.160-161).

Yeseninin Bakıya gəlməsindən bir neçə gün əvvəl P.İ.Çaginin kiçik qardaşı V.İ. Boldovkin də İrandan Bakıya gəlmişdi (V.İ. Boldovkin SSRİ-nin Tehrandakı səfirliyində işləyirdi) və o, Yeseninin Bakıda olduğu bütün vaxt ərzində (oktyabrin 6-a qədər) onuna birləşdə olmuşdur. V.İ. Boldovkinin xatirələrindən aydın olur ki, Yesenin onun tezliklə İranə qayıdacağıını eşidəndə çox təsirlənir və onunla birləşdə İranə getmək istədiyini deyir. ”*Pyotr (P.İ.Çagin – İ.İsaxanlı) mənə dedi ki, sən tezliklə İranə qayıdırısan, mən səninlə İranə getmək, bu möcüzə şərqi ölkəsini görmək istəyirəm... Biz dənizkənarı bulvari və İçəri şəhəri dolaşdıq, Sergey aludəciliklə tarixi abidələrlə maraqlanırdı. Məşhur Qız Qalasını, Karvansarayı seyr edərək, Sergey mənə İran haqqında saysız suallar verirdi, hiss edirdim ki, İran onu rahat buraxmir, özünə çəkirdi. Gecəyəri biz evə gəldik, Sergey məndən əl çəkmirdi, nədən səhbət açsaq da, sözü İranə gətirirdi*” (5). Həmin axşam V.İ. Boldovkin Yeseninə Şərqişair haqqında, İran haqqında müxtəlif əfsanələr danişir, İranın şəhərlərinin gözəlliyyindən, oradakı şərqişair bazarlarından, çadralı qadınlardan, çaydan, çayxanalardan və s. haqda ətraflı səhbət açır: ”*Artıq gecə yar olmuşdu, Sergey isə məni sual atəsinə tutmuşdu. Biz yatmağa gedəndə artıq işıqlaşırırdı. Mən*

\* Yeseninin burada yaşaması ilə bağlı başqa bir versiya da mövcuddur. Bu haqda yaziçi Qılman İlkin deyir: “Atam 20-ci ildə vəfat edib. O, Murtuza Muxtarovun bağında tikinti işlərinə baxan əsas usta idi. Onun vəfatından sonra mən də yay tətillərində gedib orda işləyirdim... Həmin vaxtlarda Sergey Yesenin Muxtarovun bağında qalırdı. Onu tez-tez görürdüm. Şərqişair klassik şeirlər vurğun olan Yesenin İranə getmək istəyəndə Sergey Kirov, Azərbaycanın ovaxtıki birinci katibi, onu aldadıb paroma oturtmuş və Xəzərə çıxardıb Zirə, Hövsan, Ziğ sahilləri ilə gətirib çıxarmışdılar Mərdəkana ki bura İrandır. Əvvəl inanmışdı. Sonra başa düşəndə, o qədər də inciməmişdi. Çünkü bura da onun ürəyincə idi” (39).



S.Yesenin və V.Boldovkin  
Bakı, 24 may 1925

*ayıldığında Sergey geyinib-gecinib stol arxasında oturmuşdu. Səhər yeməyində o bizə "Улеглась моя былая рана..." şeirini oxudu və dedi ki, "bilirsən Vasya, Mən Şərq haqqında, İran haqqında tam bir şeirlər silsiləsi yazmaq istəyirəm. Köhnə, qədim İran, yeni İran haqqında, necə varsa elə! Mən vəzifəli yoldaşlarla danışmışam, bəlkə elə səninlə birlikdə getdik." Hər gün onun qələmindən bir neçə şeir sözü lürdü. Bax, məşhur "İran nəğmələri" belə yarandı" (5).*

Bir məqama diqqət yetirək. Xatirələrin müəllifi həmin gün Yeseninin "Улеглась моя былая рана..." şeirini oxuduğunu yazar. Əgər bu şeir tam hazır olsayıdı, Yesenin onu mütləq Bakıda – "Bakinski raboçi" qəzetində dərc etdirərdi. Lakin şeir təxminən 3 ay sonra, özü də Batumda dərc edildi ("Trudovoy Batum" qəzeti, № 280, 10 dekabr 1924, Batum). Buradan belə nəticəyə gəlmək olar ki, həmin gün Yesenin şeirin ilkin variantını və ya yazılmış müəyyən hissəsini oxumuş, şeiri bütövlükdə isə Batumda tamamlamışdır.

Yesenin arzusunda olduğu İrani görə bilmədi. Oktyabrin 6-da Yesenin Bakıdan Tiflisə, oradan da Batuma gedir.

Yesenin növbəti dəfə Bakıya 1925-ci il martın 30-da gəlir və mayın 25-nə qədər burada olur. May ayının 25-də Yesenin Moskvaya qayıdır. Yeseninin V.I. Boldovkinə həsr etdiyi məşhur "Прощай, Баку" şeiri onun Bakını tərk etdiyi gün – "Bakinski raboçi" qəzetiin 25 may 1925-ci il tarixli sayında dərc edilmişdi.

Yesenin "Өlüvida, Bakı" yazsa da, Bakıdan ayrıla bilmir və iyul ayının 28-də nişanlısı S.A.Tolstaya ilə yenidən Bakıya gəlir və sentyabrın 3-nə qədər Bakıda olur. Bu, Yeseninin Bakı ilə son görüşü idi. Moskvaya qayıtdıqdan sonra, sentyabrın 18-də Yesenin S.A.Tolstaya ilə rəsmi nikaha girir. S.A.Tolstaya - Yeseninanın dediyinə görə, bu son Bakı səfərində Yesenin əsasən "İran nəğmələri" silsiləsinin tamamlanması üzərində işləmişdir. Moskvaya qayıtdıqdan sonra isə "rus qışı" (russkaya zima) haqqında silsilə şeirlər yazmaq arzusunda olub. Bu silsilənin birinci şeirini ("Эх вы, сани! А кони, кони!..") Yesenin Moskvada "Noviy mir" jurnalının noyabr (№ 11) nömrəsində çap etdirmişdir. Son 3 ayda, düz ölümünə qədər Yesenin bu mövzu üzərində işləmişdir (2; T-1, səh.419).

P.I.Çağının xatirələrindən aydın olur ki, S.M.Kirov Yesenin poeziyasını çox sevir və onun yaradıcılığına xüsusi diqqət yetirirdi. Yesenin Bakıda olduğu müddətdə də Kirov onunla bir neçə dəfə görüşmüştür. Xatirələrdə oxuyuruq: "Biz Mərdəkandaki bağ evinə gəldik. S.M.Kirovun iştirakı ilə keçən bu məclisdə Yesenin "İran nəğmələri"ndən yeni yazdığını bir neçə şeirini böyük şövqlə və təkrarolunmaz tərzdə oxudu. Bundan sonra Kirov dedi: gör necə yazıb, sanki orada olub" (4; səh.162).

Kirov həmişə imkan olduqca Yeseninin həyatı ilə maraqlanır, ona arxa durmağa çalışırıdı. "1925-ci il dekabrin sonlarında Moskvaya partiyanın 14-cü qurultayına gəlmişdim. Tənəffüs də Kirov məndən Moskvada Yesenini görüb-görmədiyimi soruşdu. Mən cavab verdim ki, məndə olan məlumatə görə o, Leningrada gedib. "Lap yaxşı, onu qorumağa davam edəcəyik. Bir neçə gündən sonra oradayıq". Əvvəlcə mən anlamadım. Söhbətin sonrasından məlum oldu ki, MK-da S.M. Kirovun Leningrada birinci katib, mənim də oraya "Krasnaya qazeta" ya baş redaktor göndərilməyimiz haqqında qərar qəbul edilib. Çox təəssüf ki, onu qorumaq mümkün olmadı. Sabahısı gün Sergey Yeseninin ölüm xəbəri yayıldı (4; səh.164).



S.Yesenin və P.Çagin  
Bakı, 1924

## YESENİN AZƏRBAYCAN DİLİNDƏ

Yeseninin şeirləri bir sıra dillərlə yanaşı Azərbaycan dilinə də tərcümə edilmişdir. İlk dəfə Yesenin yaradıcılığına Süleyman Rüstəm müraciət etmişdir. Süleyman Rüstəm 1928-ci ildə Yeseninin "İran nəgmələri" silsiləsindən olan "В Хопаксане есть такие двери" şeirini Azərbaycan dilinə tərcümə etmişdir. O, həmin şeiri əski əlifba ilə çıxan "İnqilab və mədəniyyət" (17) jurnalında dərc etdirmiş və 2 il sonra ayrıca kitab şəklində çıxan "Addimlar" şeirlər toplusuna (18) daxil etmişdir. Qeyd edək ki, Yeseninin Bakı həyatının ən fəal araşdırıcılarından olan Əmirxan Xəlilovun əsərində (19; səh.67) bu şeirin dərc olunduğu ilkin mənbə göstərilərkən qeyri-dəqiqliyə yol verilmişdir. Belə ki, həmin şeir göstərilən jurnalın 16-ci səhifəsində dərc olunduğu halda, adı çəkilən mənbədə bu 22-ci səhifə kimi göstərilmişdir. Süleyman Rüstəmdən sonra yenə bir sıra şairlərimiz – Ələkbər Ziyatay, İsmayıll Soltan, Ş. Sadiq, Rəfiq Zəka, Əliağa Kürçaylı, Əhməd Cəmil, Nüsrət Kəsəmənli, Səyavuş Məmmədzadə, Mahir Qarayev, Ramiz Rövşən, Qoca Xalid, Firuz Mustafa, Eyvaz Borçalı, Eldar Nəsibli Sibirel, Knyaz Aslan, Anar, Hamlet İsaxanlı (20-37) müxtəlif vaxtlarda öz qələmlərini Yeseninin şeirlərinin azərbaycancaya tərcüməsi üzərində sınamışlar. Yeseninin Azərbaycan dilinə ən çox tərcümə edilən 2 şeiri «Прощай, Баку» və «До свиданья, друг мой, до свиданья» şeirləridir. Əmirxan Xəlilov «Прощай, Баку» şeirinin ilk dəfə Rəfiq Zəka tərəfindən tərcümə edildiyini qeyd edir (19; səh.69). Lakin tədqiqatçı bu şeirin Rəfiq Zəkadan 9 il əvvəl Ələkbər Ziyatay tərəfindən tərcüməsinin varlığını unutmuşdur. Ələkbər Ziyatay 1955-ci ildə Yeseninin anadan olmasının 60 illiyi münasibətilə «Прощай Баку» şeirini tərcümə etmişdir və həmin şeir "Rus şairləri Azərbaycan haqqında" adlı tərcümələr toplusunda dərc olunmuşdur (20; səh.34-35). Beləliklə, «Прощай, Баку» şeirinin ilk tərcüməsi Rəfiq Zəkaya deyil, Ələkbər Ziyataya məxsusdur. Ümumiyyətlə, «Прощай, Баку» şeiri 7 müəllif – Ələkbər Ziyatay (1955), Rəfiq Zəka (1964), Əhməd Cəmil (1974), Əliağa Kürçaylı (1975), Knyaz Aslan (2005), Firuz Mustafa (2005), Eldar Nəsibli Sibirel (2006), «До свиданья, друг мой, до свиданья» şeiri isə 8 müəllif – Ş.Sadiq (1959), Əliağa Kürçaylı (1965), Anar (1973), Nüsrət Kəsəmənli (1974), Knyaz Aslan (2005), Firuz Mustafa (2005), Eyvaz Borçalı (2006), Eldar Nəsibli Sibirel (2006) tərəfindən tərcümə edilmişdir. Yuxarıda adları çəkilən tərcüməçilər arasında Yesenin yaradıcılığına ən çox müraciət edən Əliağa Kürçaylıdır. O, ilk dəfə 1965-ci ildə Yeseninin anadan olmasının 70 illiyi münasibətilə onun şeirlərini Azərbaycan dilinə tərcümə edərək, ayrıca kitab kimi nəşr etdirmişdir (25). Sonralar həmin tərcümələr, başqa şeirlər də əlavə edilməklə, yenidən 3 dəfə (26-28) nəşr olunmuşdur. Son nəşrə "İran nəgmələri" də daxil olmaqla 104 şeir, 2 poema daxil edilmişdir. Qeyd edək ki, Yeseninin "İran nəgmələri"ni bütövlükdə Azərbaycan dilinə ilk dəfə tərcümə edən şair də Əliağa Kürçaylıdır (25). Ondan sonra Səyavuş Məmmədzadə də "İran nəgmələri"ni bütövlükdə Azərbaycan dilinə çevirmişdir (29). Bu yazıda məqsədimiz müxtəlif müəlliflərin tərcümələrini təhlil etmək, müqayisə etmək olmasa da, qeyd etməliyik ki, tərcümələrdə Yesenin poeziyasının ruhunu tutmuş nümunələrlə yanaşı, bundan çox-çox yan keçən tərcümələrə də kifayət qədər rast gəlirik. Sözsüz ki, Yeseninin Azərbaycan poeziyasevərlərinə çatdırılmasında bu şairlərin və tərcümələrin hər birinin rolü var. Lakin bu rolu qəti zərrə qədər azaltmadan, ürəkdən belə bir dəli sual keçir. Görəsən, Yeseninin şeirləri, xüsusən də "İran nəgmələri" Səməd Vurğun kimi bir tərcümə dühasının qələmindən sözülsəydi, necə səslənərdi? Təəssüf etməyə dəyər ki, bu sualın cavabını hiss etsək də, fakt olaraq vermək mümkün deyil. Səməd Vurğunun gənc yaşlarında Yesenin poeziyasına münasibəti ilə bağlı yazılı məlumatata rast gəlməsək də, ömrünün sonuna yaxın onun Yeseninin şeirlərinə vurğunluğu məlumdur. Mustafa Topçubaşovun bir xatırəsinə diqqət yetirək: "Səmədin operasiya xəbərini eşidən kimi tacili Moskvaya uçdum... Səmədin yanında olmayım ona yaxşı təsir göstərirdi... On əsas vəzifəm Səmədə qiraətçiliyim idi. Onun xahişi ilə Füzulidən, Firdovsidən, Puşkindən, Hötedən, Lermontovdan, Yesenindən, aşiq yaradıcılığından şeirlər oxuyurdum... Bir dəfə Yesenindən oxudum. Maraqla qulaq asdı və yuxuya getdi. Qalxanda belə bir yuxu danişdi. Yesenin yatağı düşdü-

yümü eşidib, mənə baş çəkməyə gəlmışdı. Xeyli oturdu, şeir oxudu. Deyəsan, “Əlvida, Bakı” şeirini. Söhbətinin çoxunu unutmuşam. Gedəndə dedi ki, dəfələrlə Moskvaya gəlmisiniz, burada heç olma-  
sa bir ağaçqayın basdırıbmamızı? Rusyanın ağaçqayın meşələri onsuz da çoxdu. Bəs “Vurğun  
ağaçqayını”?.. Hər gələndə təxirə salırsınız. Ömrə çox da bel bağlamayın, bu dəfə mütləq əkin” (38;  
səh.129).

Kim bilir, bəlkə də ömür vəfa etsəydi, Səməd Vurğun Yeseninin incə lirikasını Azərbaycan dilinə çə-  
virməklə həmin o “Vurğun ağaçqayını”ni əkəcəkdi.

## “İRAN NƏĞMƏLƏRİ”

Yesenin lirikasının mərkəzində yer alan “İran nəgmələri” silsiləsinə 15 şeir daxildir. Əvvəlcə Yesen-  
nin buraya 20 şeir daxil etmək planı olsa da (2; T-6, səh.168), bu reallaşmadı. Bakıda son dəfə olduğu  
dövrdə (28 iyul - 3 sentyabr 1925-ci il) Yesenin silsilə üzərində yenidən işləmiş və buraya daxil etdiyi  
15 şeiri və onların sıralanmasını müəyyənləşdirmişdir. Ümumiyyətlə, Yesenin “İran nəgmələri”ndə  
şeirlərin sıralanmasına xüsusi fikir verirdi. Şeirlərin sıralanmasına və onların ilk dəfə dərc edildiyi mən-  
bələrə diqqət yetirək:

- “Улеглась моя былая рана...” (“Trudovoy Batum” qəzeti, № 280, 10 dekabr 1924, Batum)  
“Я спросил сегодня у меняялы...” (“Trudovoy Batum” qəzeti, № 280, 10 dekabr 1924, Batum)  
“Шагане, ты моя, Шагане...” (“Bakinski raboçi” qəzeti, № 1, 1 yanvar 1925, Bakı)  
“Ты сказала, что Саади...” (“Bakinski raboçi” qəzeti, № 1, 1 yanvar 1925, Bakı)  
“Никогда я не был на Босфоре...” (“Zarya Vostoka” qəzeti, № 782, 18 yanvar 1925, Tiflis)  
“Свет вечерний шафранного края...” (“Zarya Vostoka” qəzeti, № 782, 18 yanvar 1925, Tiflis)  
“Воздух прозрачный и синий...” (“Bakinski raboçi” qəzeti, № 82, 13 aprel 1925, Bakı)  
“Золото холодное луны...” (“Bakinski raboçi” qəzeti, № 82, 13 aprel 1925, Bakı)  
“В Хорассане есть такие двери...” (“Bakinski raboçi” qəzeti, № 74, 3 aprel 1925, Bakı)  
“Голубая родина Фирдоуси...” (“Bakinski raboçi” qəzeti, № 74, 3 aprel 1925, Bakı)  
“Быть поэтом – это значит то же...” (“Bakinski raboçi” qəzeti, № 177, 7 avqust 1925, Bakı)  
“Руки милой – паралебедей...” (“Bakinski raboçi” qəzeti, № 179, 10 avqust 1925, Bakı)  
“Отчего луна так светит тусклю...” (“Bakinski raboçi” qəzeti, № 183, 14 avqust 1925, Bakı)  
“Глупое сердце, не бейся...” (“Bakinski raboçi” qəzeti, № 177, 7 avqust 1925, Bakı)  
“Голубая да веселая страна...” (“Bakinski raboçi” qəzeti, № 179, 10 avqust 1925, Bakı)

Göründüyü kimi, şeirlərin sıralanmasında xüsusi bir meyar (yazılma tarixi, ilk dəfə dərc edilmə  
tarixi, ilk dəfə dərc edildiyi yer, əlifba sırası, şeirin həcmi və s.) yoxdur. Yesenin Q.A.Benislavskayaya  
göndərdiyi 11 may 1925-ci il tarixli məktubunda yazır: *“Bu 2 yeni İran şeirini (“Воздух прозрачный и  
синий...”; “Золото холодное луны...” – İ. İsaxanlı) sizə evdə verdiyim 2 sonuncu şeirdən əvvələ yer-  
ləşdirin. “Пери” və “Голубая родина Фирдоуси...” - dən əvvələ”* (2; T-6; səh.186). Elə bununla da  
Yesenin sıralamada o ana qədər mövcud olan tək meyarı (ilk dəfə dərc edilmə tarixi) özü pozmuşdur.  
Daha sonra son 2 şeirdə də bu meyar bilərəkdən pozulmuşdur. Beləliklə, “İran nəgmələri” şeirlərinin  
düzülüşündə yeganə bir meyar var – Yeseninin öz istəyi. Bundan sonra bütün nəşrlərdə “İran nəgmələ-  
ri” 15 şeirdən ibarət olaraq vahid sıralamada verilir.

Göründüyü kimi, 15 şeirdən 11-i “Bakinski raboçi” qəzetində dərc edilmişdir. Ümumiyyətlə, 1924-  
1925-ci illərdə bu qəzətdə Yeseninin 38 şeiri, 2 poeması dərc edilmişdir. Daha 3 şeiri isə ölümündən ay  
yarım sonra (qəzətin 12 fevral 1926-ci il tarixli, 37-ci sayında) dərc edilmişdir.

1925-ci ilin iyun ayında ayrıca kitabı şəklində çap edilən 10 şeirdən ibarət “İran nəgmələri” (9;  
səh.497) bütövlükdə P.I. Çaginə həsr edilmişdi (2; T-1, səh.413). “İran nəgmələri”nə daxil olan klassik  
15 şeirdən 5-i isə Yeseninin son Bakı səfəri zamanı (28 iyul - 3 sentyabr) yazılmış və dərc edilmişdir.  
Silsiləyə daxil edilmiş son şeir “Голубая да веселая страна...” şeiri P.I. Çaginin qızı balaca Rozaya

(Yesenin ona “Qeliya” deyirdi) həsr olunmuşdur (2; T-1, səh.419). Bu şeir silsilədə sonuncu yerə qoyulsa da, əslində, şeir bir az əvvəl – aprelin 8-də yazılmışdır. Görünür, şeirin üzərində yenidən işləmək fikri olduğundan Yesenin onu bir az gec dərc etdirmişdir.

Əmirxan Xəlilovun yuxarıda adı çəkilən əsərində “İran nəgmələri”nin 16 şeirdən ibarət olduğu göstərilir (19; səh.73). Bunun texniki bir səhv olduğunu qəbul edib üstündən keçmək olardı. Lakin məsələ burasındadır ki, Yeseninin, doğrudan da, “İran nəgmələri”nə daha bir şeir əlavə etmək fikri olub. S.A. Tolstaya-Yeseninə yazır: *“1925-ci ilin avqustunda Yesenin Bakı yaxınlığında Mərdəkanda, Çaginin bağ evində yaşayırıdı. Yeseninin otağının pəncərələrindən biri bağ'a açılırdı və çox vaxt səhərlər onu quşların səsi oyadırıdı. Belə səhərlərin birində o, bu şeiri (“Мопе голосов воробыных” şeiri “Bakinski raboči” qəzetinin 10 avqust 1925-ci il tarixli, 179-cu sayında dərc edilmişdir – İ.İsaxanlı) yazmışdır. Payızda “Seçilmiş əsərləri”ni hazırlayanda o, yenidən bu şeirə qayıtdı, onu “İran nəgmələri”nə daxil etmək istəyirdi və bu məqsədlə şeirin üzərində yenidən işləməyə başlamışdı. Lakin onu başa çatdırı bilmədiyindən həmin şeiri “İran nəgmələri”nə daxil etmədi”* (8; səh.261). Onu da qeyd edək ki, “İran nəgmələri”ni ilk dəfə Azərbaycan dilinə çevirən Əliağa Kürçaylı da əvvəlcə bu silsiləyə 16 şeirin tərcüməsini daxil etmiş (25, 26), sonradan həmin şeirlərdən birini (yuxarıda adı çəkilən şeiri) çıxardaraq, 15 şeirin tərcüməsini saxlamışdır (27, 28). Ola bilər ki, Əmirxan Xəlilov həmin şeiri nəzərdə tutaraq, “İran nəgmələri”nin 16 şeirdən ibarət olduğunu yazar.


Hafızın, Xəyyamın, Firdovsinin, Sədinin sehirlili rürikasından süd əmən “İran nəgmələri” ilə Yesenin özünü və Bakıya əbədi sevgi heykəli qoysu.

## İNTİHAR, YOXSA QƏTL?

1925-ci il dekabrın 27-dən 28-nə keçən gecə Leninqradın “Anqleter” otelində Yesenin özünü asaraq intihar etdi. Uzun illər Yeseninin intihar etməsi fakt kimi qəbul edildi. Lakin 80-ci illərdə Yeseninin ölümü ilə bağlı yeni, müəmmalı fikirlər ortaya çıxmaga başladı. Qəzetlərdə, jurnallarda, müxtəlif kitablarda Yeseninin ölümünün yeni versiyası – onun qətlə yetirilməsi və sonradan asılması, onun son şeiri – «До свиданья, друг мой, до свиданья» şeirinin qanla yazılmasının da saxta olduğu haqda fikirlər ildırım sürəti ilə yayılmağa başladı. Sensasiya öz işini görməkdə idi, artıq Rusiyada ən çox danışılan mövzulardan biri Yeseninin ölümü ilə bağlı idi. Bir-birinin ardınca bu mövzuya həsr edilmiş müəllif araşdırımları aparılır, məqalələr, kitablar nəşr etdirilirdi. Məsələ o yerə çatdı ki, fikirlərini tam isbat etməyə hazır olduqlarını hesab edən bir sıra müəlliflər ölkə Prezidentinə müraciət edərək, bu məsələnin ciddi araşdırılmasını xahiş və tələb edirdilər.

Bütün bu şübhələrə son qoymaq məqsədilə 1989-cu ildə SSRİ Yazıçılar İttifaqının təşəbbüsü ilə SSRİ EA-nın M.Qorki adına Dünya Ədəbiyyatı İnstitutu nəzdində xüsusi komissiya – Yesenin Komisiyası yaradılır. Komissiyanın sədri Yesenin ırsinin araşdırılmasında fövqəladə rolü olan akademik Y.L.Prokuşev idi. Komissiyaya bir sıra yazıçılar, yeseninşunaslar, kriminalistlər, Yeseninin ölümünün hər iki versiyası tərəfdarı olan müəlliflərdən bir neçəsi daxil idilər. Komissiyanın verdiyi son qərar sensasiyaların heç bir əsasının olmadığını göstərsə də, hələ indi də eks fikirlər səngimək bilmir. Hətta 2007-ci ildə Yeseninin qətlə yetirilməsi versiyasına həsr edilmiş 2 seriyalı film televiziya ekranlarında göstərildi.

Hər iki mövqe tərəfdarlarının dəlilləri əsaslı kimi görünür. Yeseninin qətlə yetirilməsi fikrini xülya sayan akademik A.V.Maslov (10) bir tərəfdən “Yesenin Komisiyası”nın rəsmi qərarına əsaslanır, digər tərəfdən isbat etməyə çalışır ki, Yeseninin intihar etməsi çox többidir. O, Yeseninin lap gənclik illərindən başlayaraq



S. Yeseninin həyatının son dəqiqələri “Anqleter” otelinin bu 5 nömrəli otağında keçmişdir



S.Yeseninin dəfn mərasimi  
31 dekabr, 1925

müxtəlif vaxtlarda yazdığı şeirləri və oradakı ölüm motivlərini təhlil edərək təxminən belə qənaətə gəlir ki, Yesenin elə “ölüm axtarır”. Doğrudan da, Yeseninin şeirlərini bütövlükdə və diqqətlə oxuyan oxucular onun yaradıcılığında gənc yaşına uyğun olmayacaq sayda “ölüm axtaran” məqamlara rast gələrlər. Onun 13 noyabr 1925-ci ildə yazdığı “Черный человек” isə artıq ölümün lap yaxında olduğundan xəbər verirdi. Əslində bu poemani Yesenin xaricdə olduğu dövrdə (10 may 1922-3 avqust 1923) yazmışdı. 1925-ci ilin sonuna yaxın isə 2 gün ərzində (12-13 noyabr) həmin poemə üzərində işləyərək, onu “Новый мир” jurnalına təqdim etmişdi. Poema Yeseninin ölümündən sonra – 1926-ci ilin yanvarında jurnalın 1-ci sayında dərc edildi.

Əks fikrin tərəfdarları hüquqsunas, yazıçı E.A.Xlistalov (11-14), şair N.Z. Sidorina (15) və başqaları isə əksinə – ölümü dövründə Yeseninin yazışb-yaratmaq eşqi ilə dolu olduğunu isbat etməyə çalışır, bu motivlərlə dolu şeirləri misal götürir, hətta onun xaricə –


Böyük Britaniyaya keçmək kimi real planlarının olduğu fikrini irəli sürürdülər. “Belə olan halda o niyə intihar etməli idi və bunun üçün mütləq Leninqradımı getmək lazım idi” – deyə sual edirlər. (Məlumdur ki, Yesenin ölümündən cəmi 4 gün qabaq – dekabrın 23-də gecə Moskvadan Leninqrada getmişdi). Digər tərəfdən, müəlliflər Yeseninin həyatında həmişə mərkəzdə duran 3 qadının (Qalina Benislavskaya, Aysedora Dunkan, Zinaida Rayx) ölümü faktorunu müəmmalı hesab edir və bunların Yeseninin ölümü ilə bağlı olduğu iddiasını irəli sürürlər. Son dövrdə qətl versiyası tərəfdarları Yeseninin qəbrinin açılmasını və məhkəmə-tibbi müayinə keçirilməsini tələb edirlər. 1993-cü ildə komissiya uzun illər keçidkdən sonra bunun heç bir nəticə verməyəcəyini və Yeseninin bacısı qızı N.V. Yesenina-Nasedkinanın fikrini əsas götürərək, qəbrin açılmasına ehtiyac görməmişdi (10; səh. 77).

Bütün bunlar dahi şairin müəmmalı ölümü ətrafında gedən fikirləri səngiməyə qoymur və belə görünür ki, bu mübahisə hələ uzun illər mətbuatın və deməli, ictimaiyyətin diqqət mərkəzində olacaq.

Nə olursa olsun, düz 84 il bundan əvvəl dekabrın 27-dən 28-nə keçən gecə, Nazim Hikmətin sözləri ilə desək, “dünyanın ən böyük və ən səmimi şairlərdən biri”ni (16; səh.215) itirdik.

Bu sətirləri yazdığını zaman qulaqlarına Yeseninin ölümündən cəmi 3 həftə qabaq yazdığı bir şeirindən səslər gəlir:

*И, песне внемля в тишине,  
Любимая с другим любимым,  
Быть может, вспомним об о мне  
Как о цветке неповторимом. (2; T-1, səh.320)*



S.Yeseninin məzarı  
Moskva, Vagankov  
qəbristanlığı

Nə qədər ki dünya var, nə qədər ki dünyada eşq var, sevgi var, məhəbbət var, “nəsri də, dramaturgiyası da, publisist çıxışları da poeziya olan” (40) şeir gülüstanının təkrarolunmaz və solmaz çiçəyi – Sergey Yesenin heç vaxt unudulmayacaq.

Hörmətli oxcum! Sonda Yesenin poeziyasından Azərbaycan dilinə çevirdiyim şeirlərdən üçünü sizin ixtiyarınıza verirəm.

## İSTİFADƏ EDİLMİŞ ƏDƏBİYYAT

### Rus dilində

1. М. Горький. *Сергей Есенин*. //С.А.Есенин в воспоминаниях современников: В двух томах. Москва, «Художественная литература», 1986, Т-2, стр. 5-11
2. С.А.Есенин. *Собрание сочинений в шести томах*. //Москва, Художественная литература, 1977-1980
3. Г.А.Бениславская. *Воспоминания о Есенине*. //С.А.Есенин в воспоминаниях современников: в двух томах. Москва, «Художественная литература», 1986, Т-2, стр. 49-66
4. П.И.Чагин. *Сергей Есенин в Баку*. //С.А.Есенин в воспоминаниях современников: в двух томах. Москва, «Художественная литература», 1986, Т-2, стр. 160-164
5. В.А.Болдовкин. *Воспоминания о Есенине*. <http://esenin.niv.ru/esenin/boldovkin.htm>
6. Сергей Есенин. *Собрание сочинений в трех томах*. //Москва, Издательство «Правда», 1983
7. Азад Шариф. *Сергей Есенин - Поэт и Человек*.  
<http://www.turan.info/forum/printhread.php?t=1686>
8. С.А.Толстая-Есенина. *Отдельные записи*. //С.А.Есенин в воспоминаниях современников: в двух томах. Москва, «Художественная литература», 1986, Т-2, стр. 258-263
9. И.В.Грузинов. *Есенин*. //С.А.Есенин в воспоминаниях современников: в двух томах. Москва, «Художественная литература», 1986, Т-1, комментарии, стр.495-500
10. Маслов А.В. *Загадочная петля*. Ростов-на-Дону, 2006
11. Хлысталов Е.А. *Неизвестный Есенин*. Москва, 1990
12. Хлысталов Е.А. *Тайна гостиницы «Англетер»*. Москва, 1991
13. Хлысталов Е.А. *Тайна убийства Сергея Есенина*. Москва, 1991
14. Хлысталов Е.А. *Тайна гибели Есенина*. Москва, 2005
15. Сидорина Н.З. *Тайны жизни и гибели Есенина*. Москва, 1995
16. М.С.Михайлов. *Сергей Есенин и Назым Хикмет*. «Тюркологический сборник», стр. 209-215, Москва, 1966

### Azərbaycan dilində

17. Xorasanda. Şeir /Tərcümə: Süleyman Rüstəm //İnqilab və mədəniyyət, 1928, № 6-7, səh.16

18. Süleyman Rüstəm. "Addımlar" // Bakı, Azərnəşr, 1930, səh.43-44
19. Əmirxan Xəlilov. *Sergey Yesenin: Mərdəkanın qızıl payızı və yazı*. // "Azərbaycan" nəşriyyatı, Bakı, 1996
20. *Rus şairləri Azərbaycan haqqında*. // Azərbaycan Dövlət Nəşriyyatı, Bakı, 1955
21. *Əlvida*. Şeir / Tərcümə: Ş. Sadiq // "Ədəbiyyat və incəsənət", 10 yanvar, 1959
22. *Əlvida, Bakı*. Şeir / Tərcümə: Rəfiq Zəka // "Azərbaycan gəncləri", 29 may, 1964
23. *Əlvida, Bakı! Daha çətin bir də görüşək...* Şeir / Tərcümə: Əhməd Cəmil // "Ədəbiyyat və incəsənət", 6 oktyabr, 1974
24. *Əlvida, əziz dost, əlvida bir də...* Şeir / Tərcümə: Nüsrət Kəsəmənli // "Bakı", 9 oktyabr, 1974
25. Sergey Yesenin. *Şeirlər və poemalar*. / Tərcümə: Əliağa Kürçaylı // Azərbaycan Dövlət Nəşriyyatı, Bakı, 1965
26. Sergey Yesenin. *Qadına məktub*. Şeirlər və poema / Tərcümə: Əliağa Kürçaylı // "Gənclik" nəşriyyatı, Bakı, 1970
27. Sergey Yesenin. *Şeirlər və poemalar*. / Tərcümə: Əliağa Kürçaylı // Azərbaycan Dövlət Nəşriyyatı, 1975
28. S.A. Yesenin. *Seçilmiş əsərləri* / Tərcümə: Əliağa Kürçaylı // Bakı, Avrasiya Press, 2006
29. *İran nəğmələri*. Şeirlər / Tərcümə: Cəyavuş Məmmədzadə // "Azərbaycan", № 4, 1986. səh.154-159. *Dünya uşaq ədəbiyyatı kitabxanası*. // Bakı, "Gənclik", 1987, səh.331-342
30. *Anama məktub*. Şeir / Tərcümə: Mahir Qarayev // "Elm", 10 mart, 1990
31. *Qara adam*. Poema / Tərcümə: Ramiz Rövşən // "Xəzər", № 3, 2004, səh.18-22
- 32.. *Poetik tərcümələr*. 1-ci toplu. // Xəzər Universiteti Nəşriyyatı, 2005
33. "Fars motivləri"ndən. Şeir / Tərcümə: Qoca Xalid // "Yeni Azərbaycan", 15 aprel, 2005
34. *Əlvida, ey dostum, daha ayrılaq; Səni görməyəcəm, əlvida, Bakı və s.* Şeirlər. / Tərcümə: Firuz Mustafa // "Yeni Azərbaycan", 29 aprel, 2005
35. *Anama məktub; Əlvida, ey dostum, əlvida artıq! və s.* Şeirlər / Tərcümə: Eyvaz Borçalı // "Ədəbiyyat və incəsənət", 6 oktyabr, 2006
36. *Əlvida, doğma Bakı; Nə ölmək yenidir*. Şeirlər / Tərcümə: Eldar Nəsibli Sibirel // "Azərbaycan", 4 iyun, 2006.
37. *Əlvida, ey dostum, bir də əlvida; Nə təəssüf, nə göz yaşı, nə fəryad*. Şeirlər / Tərcümə: Anar // "Azərbaycan gəncləri", 1 sentyabr 1973; Əsərlər, 6-cı cild. Ssenarilər, tərcümələr, Bakı-2006, səh.593-594
38. Mustafa Topçubaşov. *Şirinli-acılı xatırələrim*. // "Azərbaycan", № 6, 1979. səh.125-138
39. Qılman İlkin: "Mən aldanmış xalqın yazılıcısıyam" // [www.lit.az/yeni\\_olmayan](http://www.lit.az/yeni_olmayan)
40. Nəriman Həsənzadə. *Şairə, şeira xalq ehtiramı*. // "Ədəbiyyat və incəsənət", 6 oktyabr, 1974